

Sara ƏHMƏDOVA
Azərbaycan Milli Elmlər Akademiyası
Milli Azərbaycan Tarixi Muzeyi, dissertant
saraahmad0289@gmail.com

Azərbaycanın rus əhalisi – malakanlar və duxaborlar

Russian population of Azerbaijan – molokans and doukhobors

Русское население Азербайджана - молоканы и духоборы

Xülasə: XIX əsr dönyanın, eləcə da, Azərbaycanın siyasi və iqtisadi həyatında əlamətdar tarixi hadisələrlə xarakterikdir. Dünyadakı siyasi proseslər Qafqaza, o cümlədən Azərbaycana da təsir edirdi. Bəhs edilən dövrə Rusiya İmperiyası və Iran-Qacarlar sülaləsi arasında müharibələr baş verirdi. 1806-1813 və 1826-1828-ci illəri əhatə edən müharibələr tarixi Azərbaycan torpaqlarının Rusiya ilə Iran-Qacarlar sülaləsi arasında bölünməsinə səbəb olmuşdur. Bundan sonra Çar Rusiyası etnik baza yaratmaq və tərk edilmiş yerləri əhali ilə doldurmaq üçün rus əhalisinin köçürülməsini həyata keçirirdi. Beləliklə, Rusiya imperiyası etirazçıları - molokanları və duxaborları Cənubi Qafqaza və Azərbaycana sırgınlıq etməyə başladı. Nəticədə, Azərbaycanın müxtəlif bölgələrində çoxlu sayıda rus-malakan və duxabor yaşayış məntəqələri yaradıldı.

Açar sözlər: ruslar, molokanlar, duxaborlar, köçürülmə, etnik qruplar.

Abstract: 19th century is characterized by significant historical events in the political and economic life of the world as well as Azerbaijan. Political processes in the world had an impact on the Caucasus, including Azerbaijan. At that time, there were wars between Imperial Russia and Iranian-Qajars dynasty. Wars in 1806-1813 and 1826-1828 were a reason of dividing historical territories of Azerbaijan between Russia and Qajars dynasty. After that Tsarist Russia implemented resettlement of Russian population to create ethnic base and fill abandoned places with the population. Thus, Russian empire began exiling protesters - molokans and duxabor to South Caucasus and Azerbaijan. As a result, a lot of Russian-molokans settlements were created in the different parts of Azerbaijan.

Key words: the Russians, the Molokans, the Doukhobors, resettlement, ethnic groups.

Резюме: XIX век характеризуется значительными историческими событиями в политической и экономической жизни мира, а также Азербайджана. Политические процессы, происходящие в мире, оказали влияние на Кавказ, в том числе и на Азербайджан. В этот период шли войны между царской Россией и Каджарским Ираном Войны 1806-1813 и 1826-1828 годов привели к разделению исторических территорий Азербайджана между Россией и Каджарским Ираном. После этого для создания этнической базы на завоеванных территориях и заполнения населением заброшенных мест царская Россия осуществила переселение русского населения. Таким образом, Российской империи начали выселять протестующих молокан и духоборов на Южный Кавказ и в Азербайджан. В результате в разных частях Азербайджана было создано множество русско-молоканских поселений.

Ключевые слова: русские, молокане, духоборы, переселение, этническая группа.

Giriş: XIX əsr Azərbaycanın siyasi həyatında mühüm tarixi hadisələr ilə xarakterikdir. Məlum olduğu üzrə Rusiya İmperiyası və Iran-Qacarlar dövləti arasında 1806-1813 və 1826-1828-ci illərdə baş vermiş müharibələrin yekunu olaraq tarixi Azərbaycan torpaqlarının şimal Rusiya imperiyasının, cənubu ise İranın tərkibinə qatılmışdır. Sözlə gedən tarixi-siyasi hadisə ilə Cənubi Qafqaz və Azərbaycanın yalnız siyasi və iqtisadi həyatında deyil, etnik manzorasında də mühüm dəyişikliklər dövrü başlanmış oldu.

Mətn: Belə qarşıq bir vəziyyətdə Çar Rusiyasının əsas siyasi istiqamətlərindən biri köçürülmə siyaseti idi. Rusiya imperiyasının etirazçı rus kəndlilərini, eləcə da, onların daxil olduğu təriqətçi və bidəctiləri sürğün edərək həm onları mərkəzdən uzaq tutmağa çalışır, həm də müharibələr nəticəsində boşalmış kəndləri tekrar bərpa etmək və bu bölgələrdə Rusiyinin varlığını gücləndirmək məqsədi daşıyır. XIX əsrin 30-cu illərindən etibarən Çar Rusiyası rus kəndlilərini Cənubi Qafqazın müxtəlif bölgələrində, o, cümlədən, Azərbaycanda maskunlaşdırmağa başladı.

Azərbaycana köçürülmən rus əhalisinin əsas hissəsinin müxtəlif dini təriqətlərə inanan molakanlar, duxaborlar, bəbitlər və subbotniklər təşkil edirdi [1.s.351]. Belə ki, XIX əsrin I rübündən başlayaraq Rusyanın mərkəz vilayətlərində çarizm və xristian dininin bəzi ehkamlarına qarşı rus kəndliləri arasında müxtəlif təriqətlər yaranmışdı. Bundan narahat olan Çar Rusiyası müxtəlif yollar axtararaq, sonunda, yuxarıda qeyd etdiyimiz kimi, etirazçı qüvvələri mərkəzdən uzaqlaşdırmaq qərarı aldı. Bundan ötürü, onları on təhlükəli və zərərlə ünsür hesab edən Çar Nikolay 1830-cu il 30 oktyabr[20 oktyabr] tarixli qərar ilə "etibarsız ünsü" saylığı bu kəndlilərin mərkəzdən

uçqarlıra sürgün edilməsi haqqında fərman verdi [1.s.351]. Bu fərmana osasən Saratov və Astraxan quberniyalarından molakan və duxaborlar, Stavropol quberniyasından isə subbotniklər və gerlər ucqar vilayətlərə sürgün edilməyə başladılar. Ümumiyyətlə, Qafqaz və Azərbaycan torpaqları hərəkəfi zəngin olduğundan, həm də dini və sosial baxımdan həyat şərtlərinin uyğunluğu nainki sürgünlə, hətta, zamanla rus sektantları buraya köntüllü gəlmələrinə şərait yaratmışdır.

Yuxarıda da qeyd edildiyi kimi, köçürürlən rus təriqətçilərindən biri malakanlar olmuşdur. Malakanlar - Çar Rusiyasının xristianlığı qəbul etməsi ilə onların taqib və zülmələrinə qarşı çıxan bir təriqətdir. Kilsə təlimlərinə qarşı çıxan malakanlar xristianlığın pozulmamış xüsusiyyətlərini asas götürürdürlər. Bir çox hallarda onlar üçün "ruhən xristianlar" ifadəsi işlədirildi. Mənşə etibarilə slav köklü olan malakanlar kilsənin bütün taqiblərinə qarşı mübarizə apardıqları üçün sürgün edilmişdir. Bu sürgün bəzən yaranmış taqibdən yaxa qurtarmaq üçün bir seçim olsa da, bir çox hallarda Çar Rusiyasının asas siyasetlərindən birinə çevrilmişdir. Sürgünlər nəticəsində malakanlar Şərqi Sibir və Cənubi Qafqaz sərhədlərindən yerləşdirilmişdir. Qafqaza köç edən malakanlar, osasən, Türkiyə ilə İran sərhəddindəki Tiflis, İravan, Ganca (Yelizavetapol) və Şamaxı (Bakı) vilayətlərindəki torpaqlara yerləşdirilmişdir. Bu zamanlar malakanların sayıları haqqında dəqiq bir məlumat olmasa da, Rus çarı I Nikolayın hakimiyyətinin sonuna yaxın sayılarının bir milyondan az olmadığı qəbul edilir. Ümumiyyətlə, malakan hərəkatı Rusiyada 18-ci əsrin ikinci yarısında yaranmış və 19-cu əsrin birinci yarısında da geniñ inkişaf edərək xristianlığın istiqamətlərindən birinə çevrilmişdir.

Qeyd edək ki, malakanların adı haqqında müxtəlif fikirlər vardır. Belə ki, mövcud olan ilk versiyaya görə malakanlar hərəkatının davamlıları orucluq vaxtı süd [rus dilində moloko] içdiklərinə görə belə adlanırdılar. Malakanlar özləri isə bu adı, "mənəvə südə qidalanmaları" ilə izah edirdilər. Başqa bir fikrə görə isə, çar nümayəndələri tərəfindən malakanları duxoborlardan forqləndirmək üçün həqaratalı bəcür adlandırlırdılar. Digər bir fərziyyəyə görə isə onlar adlarını Malakan çayının (Moloçniye vodi) adından götürüb'lər. Ancaq maraqlı bir məsələ də var ki, "malakan" ifadəsi 1765-ci ildən mölümurdur. Belə ki, malakan adı Tambov Kilsəsi rəhbərliyi tərəfindən 1765-ci ildə Sinodda müzakirə edilməsi üçün hazırlanmış hesabatında çıxılmışdır. Bu vaxta qədər isə "İkonoborlar", "Farmazonlar" və s. kimi ifadələr işlədirdi [2.s.14]. Sözlügedən hadisədən sonra bu hərəkat genişlənmiş və onun tərəfdarları da malakanlar adlanmağa başlamışlar. Belə halda bu fərziyyə öznüն doğrultmur.

Rusiya imperatoru II Yekaterinanın hakimiyyəti dövründə malakanlar duxoborlarla birlikdə mərkəzdən cənub istiqamətlərindən, xüsusiylə, Tavriya

və Bessarabiya quberniyalarına köçürülməyə başlanıldılar. Rusiya çarı I Aleksandrın hakimiyyəti illərində isə vəziyyət bir qədər dəyişmişdi. Belə ki, malakanlar 1803-cü ildə I Aleksandra müraciət ünvanlaşmışdır. Hökümət onları ortodokslardan ayırmaya və Tavriya quberniyasının Melitopol vilayətinin Moloçniye (südlü) çayı boyunca uzanan boş əraziyə yerləşdirməyi qərara aldı. Yuxarıda qeyd edildiyi üzrə, malakan adını bu çaydan götürürən onu bu məsələ ilə əlaqlanmışdır. Lakin, buna baxmayaraq malakanlar daim nəzarətdə saxlanılırdılar. Daha sonra, Çar I Aleksandrın 1805-ci ildə verdiyi manifestə malakanlara dini ibadətlərini rahat icra etmək üçün etiqad azadlığı verildi. Qərəra əsasən kilsə xadimlərinin malakanlar yaşayın evlərə zorla daxil olmaları və digər taqiblərin qarşısı alılmış oldu. Ancaq bu qarar bütün Rusiya malakanlarına deyil, Tavriyada yaşayan malakanları aid edilmişdi. Bununla belə, qəbul edilən manifest Rusyanın mərkəzi bölgələrində Malakan hərəkatının canlanması və geniñ yayılmasına səbəb olmuşdur. Bu isə hakim qüvvələrin və kilsənin narahatlığını səbəb olmaya bilməzdi. Çar I Nikolayın dövründə isə yuxarıda qeyd edilən fərmanla malakanların daha uzaq bölgələrə, o cümlədən Cənubi Qafqaza sürgünə başlandı.

Tariixə nəzər salırdıqda aydın olur ki, malakanlar dünyada ən çox sürgünə məruz qalan xalqlardan biridir. Kilsəyə qarşı çıxmaları ilə başlayan bu proses uzun müddət davam etmişdir. Hal-hazırda Rusiya əsasən olaqla, Amerika Birleşmiş Ştatları, Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə və Avstraliya kimi ölkələrdə yaşamaqdadırlar. Malakanların bir qismi 1877-1878-ci illər Osmanlı-Rus savaşında Qars və ətrafi Çar Rusiyası hakimiyyəti altına düşüncə Qafqazdan Anadoluya köç etmişlər.

Malakanlarla bərabər eyni tələyi duxaborlar da yaşamışdır. Belə ki, 1844-cü ildə Çar I Nikolayın göstərişi ilə Ukraynanın Zaporojye vilayətinin ərazisində yaşayan duxaborlar Cənubi Qafqaza - Azərbaycana sürgün edilmişdir. Duxaborlular özlərinin "müqəddəs ruh uğrunda mübarizələr" adlandırılara və dini görüşlərinə görə tez-tez yer dəyişməyə məcbur olurdular. Azərbaycana göləndən sonra etnik slav mənşəli olan duxaborların vəziyyəti bir qədər yaxşılaşır və burada özlərinə şərait qurmağı başlayırlar. 1863-cü ildə Slavyankanı ziyarət edən XIX əsr rus rəssamı V. Vereşşagin kənddə 205 evin olduğunu və ətimilikdə 600 nəfər yaxın kişiinin yaşadığını bildirmişdir [10].

Bələliklə, Rus əhalisinin köçürülmələrinin nəticəsi olaraq, Azərbaycanda ilk rus kəndi XIX əsrin 30-cu illərində Qarabağın Vərand bölgəsinin Qızıl-qışlaq ərazisində salınımdır [8, s.11]. Ancaq, tədqiqatçı I.Y.Semyonov malakanların Qafqazda ilk məskənlərinin 1832-ci ildə Naxçıvanda Bazarçay sahilində salındığını qeyd etmişdir [3.s.112]. Daha sonra digər rus kəndləri Bakı və Yelizavetapol ərazilərində salındı. Müvafiq olaraq, 1834-cü ildə Altı-agac, 1834-cü il Topçu, 1838-ci il Vel, 1838-ci il Privolni, 1840-ci il

Prişib, 1840-ci il Xilmilli, 1843-44-ci illərdə Boris, 1843-45-ci illərdə Mərzə, 1844-cü il Slavyanka, 1847-ci il Ivanovka, 1849-cu il Astraxanka yaşayış məskənləri salındı. Burada yaşayan ruslar əsasən Rusyanın Tavriya, Saratov, Vladimir, Tambov əyalətlərinə gələnlər idi. Rusların Azərbaycana gəlisi və burada məskunlaşması sonrakı dövrlərdə də davam etmiş, 1888-1907-ci illərdə Muğan bölgəsində də rus məskənləri salınmışdır. Artıq Müğanda 1917-ci ilin məlumatına əsasən 50 rus yaşayış yeri var idi [1,s.362].

Azərbaycanda məskunlaşan, buranı özlərinin doğma vətəni kimi qəbul edən molokanların maraqlı, özlərinə məxsus həyat tarzları olmuşdur. İlk əvvəl qeyd edik ki, malakanları Qafqazda və Azərbaycanda dini cəhətdən təqib olunmurdular. Malakanları özlərinin dini təliminin yeganə mənbəyidir. Kimi Bibliyani qəbul edirdilər. Onlar kilsədə xüsuslu solahiyətlərə malik şəxslərin iyerarxiyasını qəbul etmirdilər. Molokanların kilsələri yoxdur, onların ehkamlıqliq təlimi "Dini qaydalar" adlı kitablarında təsvir olunur və ibadətlərinə xüsuslu ibadət evlərində icra edirdilər.

Azərbaycanda yaşamağa başlayan ruslar, o cümlədən, malakanları və duxaborları többi ki, ilk öncə müsəyyən çətinliklərə qarşılaşmalı olur və yeni torpaqlara əyrəşməyə çalışırdılar. Lakin buna baxmayaq, zamanla rus əhali və azərbaycanlılar arasında qarşılıqlı mədəni mübadilə əsasında iqtisadi-təsərrüfat əlaqələri yarannmışdır.

XIX əsrde malakanları Bakı ərazisində, xüsusilə, İçərişəhər yaxın yerlərdə da məskunlaşmışdılar. Əgər XIX əsrin əvvəllərində burada yaşayan malakanların sayı 4.6 min nəfər idisə, əsrin sonunda bu rəqəm taxminən 112 min nəfərə çatırı [11, s.5]. Bakıda yaşamağa başlayan malakanlar şəhərin mərkəzi hissələrində özlərinin evlərini tikməyə başlayır və hayatlarını qurmağa çalışırdılar. XIX əsrin 50-60-ci illərində artıq Bakıda "Malakan qəsəbəsi" və "Malakan məhəlli (Molokanskaya sloboda) ifadələri meydana gəlmiş, 70-ci ildə salınan bağ isə "Malakan bağı" adını almışdır. Zamanla malakanları yaşayan yerlərdə günümüze qədər galib çıxmış müxtalif binalar tikilməyə başlamış. Malakan bağı isə bəkilişlər və digər sakinişlərin əsas istirahət yerlərindən birinə çevriləyə başlamışdı. Malakan bağında müxtalif ağaclar əkiliməyə başlamış, zəngin malakanlardan olan Kosayev əz maddi vəsaiti hesabına bağu sahə çəkdiyi misirdir. Malakanları yaşayan qəsəbənin küçələrindən biri Malakan küçəsi adlanmış, sonralar 9 yanvar, hazırda isə Xaqani küçəsi adlanmaqdadır [11,s.7].

XIX ərin 60-70-ci illərində Bakıda neft istehsalı sənayesinin inkişafı ilə əlaqədar olaraq, neft məhsullarının uzun məsafələrə daşınması zərurəti meydana çıxmışdır. Neftin daşınmasına istifadə olunan döri çəlləklər əvvəlki kimi tələbəti ödəmir, dahi böyüklərinə ehtiyac duyulurdu. Belə ki, əvvəller nefti mədənlərdən çəlləklərdə daşıyırlırdılar, eyni zamanda tuluqlara doldur-

rub, dəvələrə yükləyib, qazalara, kəndlərə və hətta uzaq ölkələrə də yollayırdılar. Bəhs edilən dövrdə malakanlar yaşayan məhəllələrində ağac çəlləklər hazırlanmağa başlanıldı. Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fonda 4682 inventar sayılı fotoskəli bu manzaranı çox gözəl izah edir. Bir nəfər qadın və bir nəfər kişiinin çəllək istehsal edən emalatxanada çalışıqlınlı foto adı yuxarıda göndürün.

Bakıda yaşayan malakanlar əsasən biznes işləri və ticarətə məşğul olurdular. Məhz bunun nəticəsi olaraq, XX əsrin əvvəllərində bir neçə malakan ailisi zənginləşdi. Bunların içərisində an zəngin və tanınmış Skobelev qardaşları idi. Bakıya gəlməzdən əvvəl Rusyanın mərkəzi əyalətlərindən dini etiqadlarına görə deportasiya olunan Skobelevlər ailisi once Şamaxı rayonu Mərəzə kəndində əkinçiliklə məşğul olurdular. Sonradan XIX əsrin 70-ci illərindən Skobelevlər Bakının mərkəzi küçələrindən birindən dayırmanı açırdılar. Bu dayırmanın Bakı və ətraf ərazilərin keyfiyyətli un və un məmulatları ilə təmin edilməsində mühüm rol oynamasıdır. Molakanlar içərisində çıxmış zəngin iş adamları sırasında gəmi sahibləri olan Koleşnikovlar və digər sahibkarlar Koçeyevlər ailələri XIX əsrə Baki və Azərbaycanın iqtisadi hayatından mühüm yerdə tuturdular [13].

Azərbaycanın digər bölgələrində məskunlaşmış rus kəndliləri, eləcə də, malakanlar və digər rus əhali isə təsərrüfatın müxtalif sahələri ilə məşğul olurdular. Onlar özlərinə məxsus olan təsərrüfat bilik və bacarıqlarını, ənənəvi əmək alətlərini, torpağı bəcərmə, əkmə, gübərləmə təcrübələrini, əkinçilik sistemlərini, maldarlıq ənənələrini, hətta, Çanubi Qafqaz və Azərbaycan üçün xarakterik olmayan Azərbaycan kəndlisinə çox yerdərə məlum olmayan bir sıra bitkiləri də gətirmişdilər. Buna görə də, rus kəndliləri Azərbaycan ərazisində əsasən əkinçiliklə, bostancılıqla, meyvəçiliklə və üzümçülükla məşğul olur, bu sahələrdə öz ənənələrini təbii etdirildilər. Bununla belə, rus kəndliləri yerli şəraitdə də nəzərə alındı. Belə ki, Azərbaycan üçün səciyyəvi olan "Sarı buğda", "Qara qılçığ" və "Qırımızı buğda" sortları əkməyə başlamışdılar [8, s.11]. Eyni zamanda onlar Azərbaycana özlərinin yazılıq qırımı "qırka" və "arnautka" buğda sortlarını da gotirmişdilər. Ancaq bu sortlar yerli şəraitdə cavab vermədiyindən tezliklə sıradan çıxdı. Yerli sortlardan isə tezliklə ruslar yerli əhaliyi nisbətən daha çox gəlir götürməyə nail oldular. Onlar eyni zamanda azərbaycanlılardan xeyli təsərrüfat ənənələri götürmüştür. Azərbaycanın torpaq örtüyü bəzi yerdə rus kotanlarının işlədilməsinə mane olurdu. Ona görə də elə yerdə rus kəndliləri də Azərbaycana məxsus yerli ağac kotanlarından istifadə edirdilər. Eyni zamanda, 1863-1865-ci illərdə Slavyanka və Novosaratovka kəndlərindən olmuş XIX əsr rus rəssəmi V.V. Vereşagin yazırı ki, həmin kəndlərin əhaliyi taxılın yılğımışında azərbaycanlıların istifadə etdikləri üssülündən istifadə edirdilər.

Bu issa Azərbaycanda tolerantlıq ənənələrinin dərin tarixi köklərə bağlılığını, bölgədə mədəniyyətlər arasındakı integrasiyanın olduğunu göstərməkdədir.

Duxaborlar da malakanlar kimi təsərrüfatın müxtəlif sahalarında çalışmış, əsasən də, maldarlıqla məşğul olurdular. Hətta, maldarlıq təsərrüfatı sahəsində bir sırə yeniliklərə imza atmışdır. XIX əsrin 40-ci illərindən Cənubi Qafqazda merinos qoyun cinsləri yetişdirilməyə başlanıldı. Bu sahənin inkişafında malakan və duxaborların rolü böyük olmuşdur. Belə ki, XIX ərin sonu A. Kalantarnın hesabnamalarına görə Yelizavetpol qozasının Slavyanka kənd icmasına daxil olan dörd duxabor kəndində 25-30 min zərif yunlu merinos qoyun cinsi mövcud idi ki, bu da 1897-ci ildə bütün Cənubi Qafqazda olan merinos cinsi qoyunların yarısı demək idi [7,s.839]. Duxabor təsərrüfatlarında istehsal olunan yun, süd məhsulları Cənubi Qafqaz, hətta, Rusiyadan bazarlarına satışa çıxarılrıdı. Rusiyadan bir çox şəhərlərinin o cümlədən, Moskva və Nijni-Novgorod tacirləri bacılışa olaraq buradan yunan alınıb satılmış ilə məşğul olurdular [1,s.368].

Rus ólahı arasında sõnñkarlıq da inkişaf etmişdi. Belə ki, Azərbaycanda dörd təkəri "malakan arabaları" və "malakan dayırmanları" məhz onlar tərəfindən göstərilmişdir. XX əsrin əvvəllərində Slavyanka kənd icmasına daxil olan üç rus kəndində 161 adad dörd təkəri arab var idi [1, s.368].

Azərbaycanın müxtəlif bölgələrində yaşayan malakanlar hazırladıqları kənd təsərrüfatı məhsullarını satmaq üçün Bakıya sefirlər edirdilər. Qış aylarında kənd təsərrüfatı ilə məşq olıb bilməyən kişilər şəhərlərə üz tutur, müxtəlif peşələrdə çalışırlardı. Cənubi Qafqaz dəmir yoluñun çəkilişindənədək əlkədə yüksək daşınması işi malakanların əlinde idi. Onlar arabaya qoşmaq üçün çox güclü at cinsi yetişdirmişdilər. "Malakan atı" deyişən bir ifadə belə formalşamadı. Malakan atları ağır və iri cüssali heyvanlar olub, boyunları qısa və yoğun, başları kobud, belləri orta uzunluğda, ayaqları qısa, sümükləri qalın, qırınları geniş, sinələri dərin idi [2, s.64]. Belə atların yetişdirilməsi, əsasən, Türkiyə ərazisininənədə uzun müddət davam etdirilmişdir.

Azərbaycan kəndlisi rus əhalisinin görtirdiyi yeniliklər də tanış olmuşdular. Azərbaycan kəndlərinə pomidor, kələm, badımcan, kartof və başqa bitkilərin gatırılması də yənə malakanların və duxoborların adı ilə bağlıdır. Tədqiqatçı Q.Cavadov yazar ki, ruslar Azərbaycana galənədək bu bitkilər demək olar ki, yerli əhaliyə molun deyildi [1, s.35]. XIX əsrdən başlayaraq adı çəkilən bitkiləri Azərbaycan torpaqlarında akibbecərməkdə, tədricən yerli əhalinin də marağına səbəb olmuşdur. Azərbaycanın Gədəbəy, sonra Şəmkir, Daşkəsan və Tovuz rayonlarının asas kartofçuluq mərkəzlərinə çevrilməsindən sonra torpaqlarda məskunlaşan malakan və duxoborların rölyəftidir. Hətta, XX əsrin əvvəllərinəndən Azərbaycanın bəzi bölgələri bu bitki ilə tanış deyildi. Əvvəller yerli əhali kartofu rus adı ilə devir "veralması" kimi

tanıydırlar. Bundan əlavə, rus kəndliləri Azərbaycanda kənəf, kəndir, günbaxan kimi bitkilərin əklili bacarılmış ilə də məşgul olurdular. Günbaxan bitkisindən yaş çəkir, kənəf və kəndirin qabığından ham da sicim, kəndir ha-zarlaşdırma üçün istifadə edilirdir. Günbaxan yağı XIX əsrə bütün Cənubi Qafqazda ancaq rus kəndlərində istehsal olunurdu [1, s.365].

Bu qeyd edilənlərdən əlavə, XIX-XX əsrin I yarısında Azərbaycanda yaşayış rus kəndliləri bəhs edilən təsərrüfat sahələrindən başqa üzümçülük, bağçılıq, bostancılıq, arçılçıq kimi təsərrüfat sahələri ilə də məşğul olurdular. Ancaq, bu sahələr əsasən əhalinin öz tələbatını ödəməyə xidmət edir, məsəldən kənarə cixmirdi.

Övvələdə qeyd edildiyi kimi, Azərbaycanda yaşayan rusların özləri-
nə məxsus təsərrüfatı, mösiəti, adət-ananələri vardi. Onlar, hətta, öz dini
inanclarını sərbəst şəkildə icra edə bilir və heç bir təqiblərə məruz qalmır-
ılar. Doğrudur, ilk vaxtlar müəyyən çətinliklər yaranısa da, bu problemlər za-
manla həll olunmuşdu. Maskunlaşdırıqları zamanında başlayaraq rus əhalinin
mösiət və mədəniyyətinin yüksəldilməsi, təminatı üçün dövlət tərəfindən
qayğı gösterilirdi. Vaxtıla Azərbaycana köçürürlən əhaliyə rus hakim dairələ-
ri tərəfindən adambasca əlavə pul verilir, əmlaklarının daşınması üçün va-
saitlər ayrılır, bir çox hallarda ayrı-ayrı ailə dəstələrinin köçünү dövlət
adamları müsəvət edir, verilər gətirir, onları verbəver edirdilər.

1917-ci ilə qədər malakanlar müəyyən qədər Azərbaycanın tarixində baş verən mühüm ictimai-siyasi hadisələrdə iştirak edirdilər. Ancaq inqilab illərində, Müvəqqəti hökumətin faaliyyəti dövründə onların faaliyyəti o qədər aktiv deyildi. Bununla belə, Azərbaycan Xalq Cumhuriyyəti qurulan da onun parlamentində aksayı xalqlar və etnik qruplara da yer ayrılmış, eləcə də, ruslar parlamentdə təmsil olunmuşdular. Sovet hakimiyyəti dövründə isə malakan icmalarında həyat köklü şəkildə dayışmaya başlamışdı. Belə icmalar mövcudluğunu davam etdirir, lakin onların faaliyyəti əhəmiyyəti dərəcədə məhdudişdirilir. İcmaların fəallarına dövlət organları və ictimai təşkilatlar tərəfindən nəzarət olunur. Eyni zamanda, fəali-tini-dini tibləğatı baxmayaq, əhalı malakan qaydalarına riayat etməkdə davam edirdilər.

Yuxarıda qeyd edildiyi kimi malakanlar Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışdır. Bu gün, malakanların kompakt şəkildə yaşıyıdalar. Yerlərdən biri İsmayıllı rayonu İvanovka kəndidir. Hazırda burada 1070-dən çox ev var. İvanovka özünüm sakitliyi və təkrarolunmaz təbiəi manzaraları, etnoqrafiya özünməxsusluğunu, əhalisinin mehribanlığı, saflığı və zəhmətsevərliyi ilə də ad qazanmışdır. Kəndin tarixi də xeyli zəngindir. Belə ki, kəndin osası 1847-ci ilədən çar Rusiyası dövründə Qaşqay köçürülmüş ruslarla malakanlar tərəfindən qoyulmuşdur. Kəndin əvvəlki adı "Neferan" olsa da, sonradan rusların burada məskunlaşmasının ilk təsəbbüsçüsü olan kəndli

Ivan Persinin şərfinə İvanovka adlandırılmışdır [10]. 1936-ci ilə qədər İvanovka ərazisində 3 artel var idi ki, 1936-ci ildə həmin arteller bir kolxoza birləşmişdir. Kənddə M.I.Kalinin adına kolxoz fəaliyyət göstərirdi ki, 1953-cü ildən 1994-cü ilə qədər ona Nikolay Vasilievic Nikitin rəhbərlik etmişdir. Sonradan kolxoz onun adını daşımışdır. İvanovkaları daha çox üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Bu kəndin çaxır, pendir və s. kimi mahsulları günümüzdə daxili bazarda öz yerlərini tutmuşdur. Kənddə bir neçə sex, park və zavod fəaliyyət göstərir.

Gədəbəy rayonun ərazisində yerləşən Yeni-İvanovka kəndində de malakanlar yaşayır. Rayonun Yeni-İvanovka kəndinin əsası XIX əsrin ortalarında, Çar Rusiyasının regionlarda apardığı əhalinin ruslaşması siyaseti nticəsində Azərbaycana köçürülmən malakanlar tərəfindən qoyulmuşdur. Şəhər mərkəzi ilə kənd arasındakı məsafə təxminən 38-40 kilometr təşkil edir. Kənd əsaqqallarının dediyinə görə burası ilk malakanlar 1852-ci ildə Samara şəhəri və Rostov vilayətlərindən gəlməmişdir. Yeni-İvanovkanın əsası qoyulan vaxt burada 600-ə yaxın malakan yaşayırı. İvanovka Ermənistanda sərhəd ərazidə yerləşdiyindən burada yaşayan malakanların əksəriyyəti 90-ci illərdən əvvəllərindən, Qarabağ müharibəsi zamanı buranı ermənilərin hùcumları sayısında tərk etmişlər.

Burada yaşayan malakanların sayı azalsada, bu xalqın tarixi və mösiətinini yaşatmaq və gələcək nəsillərə ötürmək üçün kənddə "Rus tarixi və mösiəti" muzeyi fəaliyyət göstərir (14). Muzeydə slavyan xalqlarının evlərinə xas kürsütlü sobaya, yun ayırmak üçün istifadə olunan cəhraya, palaz və ya kilim toxumاق üçün yaraları olan dəzgahə rast gəlmək olar. Burada eyni zamanda mösiətə istifadə olunan mətbəxtılər və aşyanları da qorunub saxlanılır. Bundan əlavə muzeyi ziyarət edən hər bir kəs qonaq kitabına öz ürək sözlerini yaza bilər.

Yeni-İvanovkada xüsusi diqqət cəlb edən məkanlardan biri de Qədim malakan qəbiristanlığıdır. Burada yaşı iki əsrə yaxın olan başdaşalarına rast gəlmək olar. Bu məzarlıqda malakanlarla yanaşı yəhudü xalqının da nümayəndələri dəfn olunmuşdur.

Gədəbəydə malakanlar yaşayan yerlərdən digəri isə Novosaratovka kəndidir. Ərazilinin belə adlandırılmasının Saratov quberniyasından gəlmələri ilə bağlıdır. Maraqlıdır ki, burada yaşayan ruslar Azərbaycan dilində Gədəbəy ləhcəsi ilə danışırlar. Malakan kəndlərinin memarlıq quruluşu və mösiəti fərqlidir. Burada yaşayan ruslar özlərinə məxsus köhnə adət-ənənələrini, mətbəxlərini, musiqilərini, bəzü qədər yaşatmaqdadırlar.

Malakan və duxaborların geyimləri də yerli əhalidən fərqlənirdi. Duxaborlar özləri ələ geyinirdilər ki, paltarları ilə qonşularından fərqlənsinlər. Məhz bu səbəbdən həm kişilər, həm qadınlar özlərinə məxsus paltarlarını geyinir və onları qoruyub saxlayırlırlar. Birgəyaşış bəzən onların da ge-

yimlərində müəyyən yeniliklərə gətirib çıxarmış, bəzi dəyişikliklərə səbab olmuşdur [1,s.374] Milli Azərbaycan Tarixi Müzeinin Neqativ fondunda duxaborlara aid olan iki fotoskilə baxımdan maraqlıdır. Fotoskilələr bir dəha duxabor kişilərinin geyimlərinin formalarını aydın şəkildə nozərdən keçirməyə imkan yaradır (Şəkil 6,8).

Malakanlar fabrik istehsalı olan parçalardan hazırlanmış ənənəvi kostyumlar geyinirdilər. Geyimlər səlqəqiliyi ilə fərqlənir ancaq, üzərlərinə bəzək vurulmazdı. Qadın köynöksləri uzun olub, qolların da uzun biçilərdi. Malakanlar arasında da uzun stoklər daha çox rast gəlinirdi. Geyim kompleksinin ənənəvi aributlarından biri önlükler idi. Malakan və duxabor qadınları adı günlərdən fərqli olaraq bayram günlərində gəzoxşayan parçalardan hazırlanmış önlükler geyinirdilər. Geyimlərin hazırlanmasında yun və daha çox hallarda pambıq parçalardan istifadə edildi. Malakan qadınlarının bir xüsusiyyəti da var idi ki, onlar da başlarında örtərdilər. Provalşlavlardan fərqli olaraq onlar başı hallarda başıq qazə bilərdilər. Ancaq bayram və ya xüsusi günlərdə bərrəngili və ya təsvirli ipskən hazırlanmış, uzunluğu 10-15 sm aralığında olan yaylıq örtərlər. MATM-da olan duxabor qadının aid olan bir foto bu deyilənləri əyani şəkildə görməyimizə imkan yaradır (Şəkil 7).

Azərbaycanda yaşayan ruslar – malakan və duxaborların yemək mədəniyyəti azərbaycanlıların yemək mədəniyyətindən fərqlənirdi. Yeməklərə, əsasən, rus mədəniyyətinə daxil olan "börsələr", "supilar", at, süd və xəmir xörəkləri və müxtəlif şirniyyatlar daxildir. Xəmir xörəklər içərisində malakan əriştəsi (*Молоканская лапша*) xüsusi şərqişlərdir [9, s.48]. Adətən əriştəni toy və ya yas mərasimlərində bəzirildilər. Əristənin daha ləzzətli alınması üçün onu rus sobasında, cuquq galabarda bışirmək lazımlıydı. Süd xörəkləri sırasında isə kişmişli və adı siyiqlər, "kaşnik", südü kartof üstünlik təşkil edirdi. Malakanlar dini etiqadlarına əsasən, spirli içkişər içmir, donuz əti yemirdilər. Bundan əlavə, uzun müddət azərbaycanlılarla yaşanan əhali tədricinə yerlilərin yeməkləri ilə tanış olmuş, onların xeyli hissəsini mənimməsiyib öz yeməklərinə daxil etmişdilər.

Sayıları müəyyən qədər azalsada, hazırda malakanlar Azərbaycanda, əsasən, Bakı, Sumqayıt, Şamaxı, İsmayılli, Gədəbəy və Qubada yaşayırlar. 1890-ci illərdə duxabor kənd icması ilə Çar Rusiyası arasında gərginlik yanramağa başlayır və əvvəlcə duxaborlardan silahlar topları [12]. Amma is bununla yekunlaşmamışdır, qisa müddət sonra təqiblər, işgəncələr başlayır. Duxaborlar issi çıxış yolu Kanadaya mühacirət etməkdə görülür. Natiçədə, 1895-ci ildə 50 nəfərə yaxın duxabor icması Azərbaycanın Gədəbəy bölgəsinində Kanadaya doğru yola çıxır və bir neçə aydan sonra uzun məsafəni qət edərək yeni vətənlərinə gedib çatmışdır. Buna baxmayaraq, duxaborların heç də hamisi Kanadaya getməmişdir. Əsas hissə Yelizavetapol (Gəncə)

quberniyasına gedərək buradakı molokanlırlar birlikdə yaşamağa başlamış və digər hissə isə Azərbaycanda SSRİ hakimiyəti yaradılandan sonra Ukraynaya, bir zamanlar çıxarıldıqları torpaqlara qayıtmışdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra qəbul edilmiş qərərlərdən onun ərazisində yaşayan qeyri millətdən və qeyri dini lədənlərin da hüquq və azadlıqları öz əksini tapmışdır. Ümummilli lider Heydar Əliyev Azərbaycan Respublikasının prezidentliyi etdiyi dövrda malakanlırlar daim görüşmiş, müxtəlif vaxtlarda onların yaşadığı bölgələrə səfərlər etmişdir (Şəkil 8). Daha sonra AR prezidenti İlham Əliyev bu siyasi davam etdirirək, dəfələrlə İvanovka kəndində olmuş, sakınların yaşayışı və problemləri ilə maraqlanmışdır. Belə ki, 2005-ci ilin iyul ayının 20-də ölkə başçısı İlham Əliyev molokan tariqətinin yaranmasının 200 illiyi ərafaşında ölkədəki molokan icması nümayəndələrini qəbul edərkən Azərbaycanda yaşayan xalqların milli mədaniyyətlərinin qorunması və inkişafı, onların dini etiqadları üçün bütün imkanların yaradılmasını vurğulmuş və qeyd etmişdir: "Təxminən iki əsər bundan əvvəl sizin acađalarınız Azərbaycana köçürülmüşlər. O vaxtdan, bütün bu illər ərzində biz məhrəbənlilik şəraitində, bir ailə kimi yaşayırıq. Çər hökuməti dövründə də, sosializm dövründə də, Azərbaycanın müstəqil dövlət kimi yaşadığı indiki dövrə də bu baxımdan heç nə dayışmamışdır. Bizim cəmiyyətində əmin-amanlıq, six qarşılıqlı anlaşma mövcuddur, heç bir problem, hansısa ikili münasibət olmamışdır və əminəm ki, bundan sonra da olmayıacaqdır. Bu, ölkəmizin ən böyük nailiyyətlərindən biridir" [11].

Nəticə. Hazırda, ölkədə Malakan ruhani-xristian dini icması rəsmi qeydiyyatı alınmışdır. Onların ölkə ərazisində 10-dan çox dini nümayəndəliyi fəaliyyət göstərir. Müasir dövrümüzdə Azərbaycanda yaşayan ruslar rəhat şəkildə öz fəaliyyətlərini davam etdirir, müxtəlif elm-təhsil məüssisələrində çalışır, bir sıra içtimai-siyasi tədbirlərde faal iştirak edirlər. Həqiqətən də, uzun illərdən bəri Azərbaycanda həyat sürən ruslar özlərini daima bu torpağın bərabər hüquqlu vətəndaşları hesab edirlər.



Şəkil 1. Malakan ailələr yemək başında



Şəkil 2. Duxaborlar. MATM (NF inv 3315), İ. Yermakovun kolleksiyası (Fotoşəkil ivanovka.net sayından götürülmüşdür)



Şəkil 3. Yashı ivanovkali qadınlar



Şəkil 4. Duxaborlar. MATM (NF inv 3305) D.İ. Yermakovun kolleksiyası (Fotoşəkil ivanovka.net sayından götürülmüşdür)



Şəkil 6. Malakanlar çələk istehsal edən emalatxanada
MATM NF4682



Şəkil 7. Duxabor qadını MATM



Şəkil 8.H. Əliyevin ivanovkitarlarla görüşü-1997-ci il
(Fotoşəkil multikulturalizm.gov.az sayından götürülmüşdür)



Şəkil 9. AR prezidenti İlham Əliyev malakanlarla görüşü (Fotoşəkil ivanovka.net sayından götürülmüşdür)

Ədəbiyyat

1. Cavadov Q. Azərbaycanın azsaylı xalqları və milli azlıqları, Bakı, Elm, 2000, 440s.
2. Kiyanç S. Molakanlar, yüksək lisans tezi, Muğla, 2014, 116 s.
3. Süleymanov M. Eşitdiklərim, oxuduqlarım, gördüklərim: Bakı: Azərnəşr, 1987. 320 s.
4. Semyenov I.Y. Karagöz E.Sürgün Bahçesinin Solan Renkleri - Molokanlar, İstanbul, 2009. 152 s.
5. Suvari Ç. C Molakanlar –Rus köylü haraketlərindən günümüze molakan inancı, 2013. 144 s.
6. Верещагин В.В. Духоборцы и молокане Закавказья Москва, 1900, 38 ст.
7. Калантар А. Мериносы в Закавказье- Кавказское сельское хозяйство. 1897 № 206
8. Керимов Э. Русские Азербайджана // IRS, №3 [45], 2010, ст.10-14
9. Масимов А.История, кулинарные и бытовые традиции у молокан Ивановки (Азербайджан) Bookscriptor, 2019. 68 с.
10. Сёменов И.Я.История Закавказских молокан и духобор, Ереван, 2001, 124ст.
11. <http://multikulturalizm.gov.az/post/1139/molokanlar.html> (08.12.2019)
12. <https://din.az/122-illik-sirt-gedebeylilerin-kanadada-saldiqlari-2-kend-ve-dini-liderlerinin-dehsetli-olumu/> (08.12.2019)
13. <http://ivanovka.net/wp-content/uploads/2014/12/История-молокан-Азербайджана---Николай-Семенович-Кастрюлин.pdf> (16.12.2019)
14. <https://ivanovka.net/музей-русской-культуры-в-селе-новоива/> (16.12.2019).